

ARXEOLOGİYA

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu,
“Azərbaycan arxeologiyası və etnoqrafiyası”
№ 2, 2018, səh. 3-15

Anar Mirsəmid oğlu Ağalarzadə
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu
“Etnoarxeologiya” şöbəsinin aparıcı elmi işçisi,
tarix üzrə fəlsəfə doktoru, dosent
E-mail: anararxeoloq@mail.ru

UOT - 902

SARIBULAQ KURQANLARI

Açar sözlər: Saribulaq kurqanları, qəbir abidələri, son tunc-ilk dəmir dövrü.

Ключевые слова: Сарыбулагские курганы, погребальные памятники эпохи поздней бронзы-раннего железа.

Key words: Saribulag kurgans, grave monuments, Late Bronze - Early Iron Age.

Azərbaycanın cənub bölgəsi tunc-ilk dəmir dövrü abidələri ilə zəngindir. Bu abidələrin yayıldığı areal bəhs olunan dövrdəki cəmiyyətlərin məskunlaşdı-
ğı ərazilərdə onların məşşəliyyəti, təsərrüfatı və dəfn adətləri haqqında ətraflı məlumat vermək üçün mühüm əhəmiyyətə malikdir. Məhz bu dövrün arxeoloji abidələrinin araşdırılmasında Yardımlı rayonunun abidələrini xüsusi qeyd etmək lazımdır.

Məlumdur ki, xalqların qədim tarixinin öyrənilməsində bir sıra mənbələrlə yanaşı qəbir abidələri də xüsusi əhəmiyyət kəsb edir. Qəbirlərdən əldə olunmuş materiallar insanların mənəvi dünyası, həyat tərzi və ətraf aləmin təsiri haqqında müəyyən təsəvvürlərin yaranmasına imkan verir (1, 94).

Cənub bölgəsindəki qəbir abidələrinin əhəmiyyətini nəzərə alaraq AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Yardımlı arxeoloji ekspedisiyası” 2017-ci ilin yanında Yardımlı rayonu ərazisində arxeoloji tədqiqat işləri aparılmışdır. Ekspedisiya tədqiqat istiqaməti kimi rayonun Alar kəndi ərazisindəki abidələri seçmişdir. Bu abidələr əsasən kurqanlar, daş qutu qəbirləri nekropolardan ibarət idi.

Yardımlı rayonunun tunc-erkən dəmir dövrü kurqanları bilavasitə bölgənin dağlıq hissəsində, yaylaqlarda yerləşir. Təkcə 2014-cü il tədqiqatları zamanı Saribulaq və Komanı yaylaqlarında 30-dan çox kurqan qəbirləri qeydə alınmış və onlarda müəyyən tədqiqat işləri aparılmışdır (2, 217-218). Bu yaylaqlarda çoxlu sayda kurqanlar mövcuddur. Əfsuslar olsun ki, onların bir neçəsi XX əsrin 90-cı illərində dağıdılaraq qarət edilmişdir (3, 82). Məhz arxeoloji qazıntı sahəsi kimi 2014-cü ildə Saribulaq yaylaqlarında qeydə alınmış kurqan çölündəki abidələr əsas götürülmüşdür və Alar kəndi ətrafindakı tunc-ilk dəmir dövrü abidələrində aparılan arxeoloji tədqiqatlar cənub bölgəsinin bəhs olunan dövr maddi mədəniyyəti üçün mühüm faktorlardan biridir (4, 46).

Daş örtüklü kurqanlar

1 Nöli Sarıbulaq kurqanı bir-birinə yaxın sıx şəkildə salınmış kurqanların arasından seçilmiş nisbətən orta həcmli qəbir abidəsi idi. Kurqan dəniz səviyyəsindən 1964 m yüksəklilikdə yerləşir. Onun coğrafi yerləşmə koordinatları belədir: N - $37^{\circ} 77' 74,0''$; E - $048^{\circ} 01' 97,3''$. Kurqanın diametri şərqi-qərb istiqamətində 8,5 m, şimal-cənub istiqamətində isə 7,5 m, hündürlüyü 1 m idi. Qazıntı metoduna uyğun olaraq kurqan şərqi-qərb istiqamətində seçilməklə 2 sektora bölündü. Əvvəlcə cənub sektorunun qazıntısına başlanıldı. Qazıntı zamanı kurqan örtüyünün üst hissəsinin nisbətən daha iri ölçülü qaya daşları ilə qurulduğu məlum oldu. Bu daşlar kurqanın diametri boyu örtük kimi istifadə edilmişdir. Ağır çəkili və iri həcmli daşlardan sonra alt qatda nisbətən kiçik ölçülü qaya daşlarından örtüyə rast gəlindi. Demək olar ki, bütün daş qatlarının arasından arxeoloji tapıntılar əldə edilmişdir. Bu tapıntılar müxtəlif təyinatlı saxsı qabların qulp, gövdə, ağız və oturacaq fragmentlərindən, aşağı qatlarda isə dən daşı və sürtgəc tipli alətlərdən ibarət idi.

Cənub sektorunun qazıntısı qədim yer səthinə qədər davam etdirilmiş və daş örtüyündən təmizlənmişdir. Bu zaman artıq kurqanın daş örtüyünün hündürlüyü məlum olmuşdur - 1,7 m. Eyni zamanda kurqanın mərkəzi hissəsində qəbir kamerasının mövcud olması müəyyənləşmişdir. Çünkü xam torpaqda daş örtük qatı başa çatmış, lakin mərkəzi hissədə kiçik ölçülü qaya daşlarından ibarət konkret düzüm aşkarlanmışdır. Qəbir kamerasının izlərini ətraf torpaqdan seçilmədiyi üçün tam dəqiqləşdirmək mümkün olmasa da, xırda daş düzümləri vasitəsilə qismən müəyyən edilmişdir.

Cənub sektorunun qazıntısı ilə artıq kurqanın daş örtüyünün strukturu en kəsikdə müəyyən edilmişdir - üst qatda iri ölçülü qaya daşları, orta qatda nisbətən kiçik ölçülü daşlar, alt qatda isə daha kiçik daş örtüyü vardır. Kurqan örtüyünün bu strukturu onun bir daha dağılmadığı və ya qarət edilmədiyi qənaətinə gəlinmişdir.

Daha sonra şimal sektorunun da bu üsulla qazıntısı davam etdirilmişdir. Daş örtüyü götürüldükçə bütün sahədə eynilə saxsı fragmentlərinə rast gəlinmişdir. Qeyd etmək lazımdır ki, saxsı fragmentləri əsasən kurqanın daş örtüyünün nisbətən orta hissəsində daha sıx şəkildə səpələnmişdir. Alt qatda isə bu tapıntılar nisbətən zəifləyir. Eynilə şimal sektorunun daş örtüyü götürülmüş və bu hissədə də struktur tam izlənilmişdir. Ən maraqlı xüsusiyyət isə kurqanın alt qatında, qədim yer səthində bütün diametri boyunca daha iri ölçülü, ağır qaya daşlarından ibarət düzümlər idi.

Şimal sektorunun da təmizlənməsi ilə qəbir kamerasının bu sektora düşən hissəsi müəyyən edildi. Hər iki sektorun daş örtüyü tam götürüldükdən sonra mərkəzdəki qəbir kamerası adlandırılın hissə təmizləndi. Şimal-cənub istiqamətli qəbir kamerası uzunluğu 3,2 m, eni 1,8 m ölçülü olmaqla üzəri xırda qaya daşları ilə örtülmüşdür. Kameranın şimal-qərb küncündə kömür qalıqları, şimal küncündə orta həcmli, istifadə edilmiş və üzəri his qatı ilə örtülən saxsı küpənin yarı hissəsi tapılmışdır. Kamerada həmçinin heyvan sümükləri, şimal-şərqi küçündə isə iri ölçülü təsərrüfat küplərinə məxsus ağız fragmentləri aşkar edilmişdir. Saxsı qab nisbətən iri ölçülü olub qonur rəngli, qum qatışılı gildən yaxşı bişirilmişdir. Küpənin ağız hissəsi genişdir. Qalın köbəli ağız kənarı yana

açılır. Az bikonik gövdəyə malikdir. Çiyin hissəsini bişirilmədən əvvəl çəkilmiş dalğavari naxışlar əhatələyir. Qabın səthini his qatı örtməşdir. Salamat qalan hissəsinə əsasən müəyyən etmək olur ki, ağızının diametri 27 sm, gövdənin diametri isə nisbətən böyük - 30 sm, qabın divarının qalınlığı isə 8 mm-dir. Lakin gövdədən aşağı hissə tapılmadığı üçün hündürlük və oturacağın ölçüləri məlum deyildir (II tablo, şək.1).

Bu tapıntılar götürüldükdən sonra daşlar təmizlənmiş və qəbir çalası ehtimal olunan sahənin qazıntısı 1,1 m dərinliyə qədər davam etdirilmişdir. Lakin təəssüf ki, qəbir kamerası ehtimal edilən hissədə insan dəfninə rast gəlinməmişdir. Bu hissənin qazıntısı zamanı cüzi sayda saxsı fraqmentləri tapılmışdır. 1,1 m dərinlikdən sonra ərazinin qaya süturlarına xas olan xam torpağına rast gəlinmişdir.

Sarıbulaq kurqanının qəbir kamerası materikdə qazılmış qəbir tipinə aid edilir. Ümumiyyətlə, materikdə qazılmış qəbir tipi həm kromlekxlə əhatə olunmuş mərkəzi daş düzümünə malik, həm də daşların pərakəndə töküldüyü kurqan örtükləri altında qazılmış qəbir kameralarına deyilir. Yəni kurqan örtüyü ilə qəbir kamerasının hər hansı növünü yaxınlaşdırıran vahid prinsip mövcud deyildir. Bəzən materikdə qazılmış belə qəbir kamerası materiküstü qəbirlərdə olduğu kimi daş düzümü ilə dövrələnir (5, 43).

Kurqanın daş örtüyünün strukturu onun toxunulmadığına dəlalət edirdi. Eyni zamanda daş örtüklər arasından tapılan çoxlu sayıda saxsı fraqmentləri və əmək alətləri, qəbir kamerası üzərindəki kömür və osteoloji (heyvan sümükləri) qalıqlar, ocaqda istifadə edilmiş məişət qabları bu kurqanın dini ayinlər və ya ritual məqsədlə qurulduğu və kurqan örtüyünün bir dəfəyə tökülməsi ehtimalını artırılmışdır. P.Qasimovun fikrincə, son tunc dövründə kurqanların daş örtüyünə tullantı və çıxarların yerləşdirilməsini “sakral tullantı ənənəsi” adlandırmaq olar (6, 48). Qeyd etmək lazımdır ki, orta tuncdan son tunca keçid dövründən başlayaraq son tuncun erkən mərhələsində qəbirlərdə müxtəlif növ heyvanların da dəfn edilməsi geniş yayılmışdır (7, 30). 1 №li Sarıbulaq kurqanındaki qəbir kamerasının bütün sahəsinə xırda buynuzlu heyvan sümüklərinin səpələnməsi eynilə Azərbaycanın digər bölgələrindən olan kurqanaltı dəfn adətlərində də rast gəlinir (8, 16). Taliş dağları əkinçilik üçün az əhəmiyyətə malik idi. Buranın coğrafi relyefinə uyğun olaraq heyvandarlığın hakim mövqeydə olması əsas rol oynamışdır. Məlumdur ki, bu dövrdə Cənubi Qafqazda güclü yaylaq maldarlığı formalaşır və bunu sübut edən faktorlar da məhz dağlıq bölgənin qəbir abidələrindən tapılan xırdabuynuzlu heyvanlara məxsus sümüklərdir (9, 139-140). Sarıbulaq kurqanından tapılan heyvan sümüklərinin təhlilini də məhz bu cür izah etmək mümkündür. Kurqandan tapılmış 18 ədəd heyvan sümükləri tədqiq olunmaq üçün Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinə təqdim edilmişdir. Biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatovun apardığı ilkin paleozooloji tədqiqatlara görə, 13 ədəd sümük qaramala (*Bos Taurus*), 5 ədəd isə kiçik buynuzlu heyvanlara (qoyun və ya keçi) məxsusdur. Ümumiyyətdə isə kurqanda 1 qara mal və 2 kiçik buynuzlu heyvanın qalıqlarına təsadüf edilir.

1 №li Sarıbulaq kurqanını skeletsiz kurqanlar tipinə aid etmək mümkündür. Kurqanın qəbir kamerasından götürülmüş saxsı fraqmentlərindən bir parçası radiokarbon təyinatı üçün AMEA Radasiya Problemləri İnstitutunun 10

nömrəli laboratoriyasında Sahib Məmmədov tərəfindən tədqiq edilmişdir. Keramika nümunəsinin termoluminissensiya siqnalı vasitəsilə tədqiqi nəticəsində, ilkin qənaətə görə abidə e.ə. XII-X əsrlərə - yəni 1100-900-cü illərə aid edilir.

Arxeoloji tapıntılar

1 Nəli Sarıbulaq kurqanından tapılmış arxeoloji maddi mədəniyyət nümunələri saxsı qablar və daş alətlərdən ibarətdir. Saxsı qablar bir neçə tipə bölünür: 1). *Küplər*; 2). *Küpələr*; 3). *Kasalar*.

Küplər əsasən qalın divarlı olub boz, tünd və açıq-boz, boz-qara və qonur rəngli olub narın qum qatışığılı gildən yaxşı hazırlanmış qablardır. Ağız hissələri qısqəkillidir və yana geniş açılır. Təsərrüfatda istifadə olunduqları ehtimal edilir. Əksəriyyətinin səthi hamarlanmışdır və çiyin hissələrində kanalvari xətlər çəkilir. Divarlarının qalınlıqları 1,2-1,5 sm arasında dəyişir (*III tablo*, şək.1-4; *IV tablo*, şək.1-2). Analoji iri həcmli küplərin fraqmentlərinə Ağyazı kurqanlarında da rast gəlinir. Bu tip saxsı qablar tunc dövrü və dəmir dövrünün əvvəllərinə aid Qayakənd-Xoroçoyev arxeoloji mədəniyyəti üçün səciyyəvi sayılan üstü suvaqlı qablara aid edilir (10, 49).

Küpələr də qalın divarlı, qırmızı, açıq-qırmızı, qonur, qara və boz-qara rəngli olub əsasən qum qatışığılı gildən yaxşı bişirilmiş qablardır. Ağız kənarları qalın olub xaricə qatlanmışdır (*V-VI tablo*; *VII tablo*, şək.3-4). Analoji boz və qara rəngli saxsı qablar Daşkəsən rayonunun Xaçbulaq kəndi ərazisində tədqiq olunmuş kurqandan tapılmışdır. Tədqiqatçılar bu kurqanı e.ə. IX-VIII əsrlərə aid edirlər (11, 44).

Tapıntılar arasında 1 ədəd küpə fraqmenti də maraqlıdır. Küpə qara cilalı, dar boğazlı, orta tutumlu qabın fraqmentidir. Boz-qara rəngli gili təmiz tərkibli olub yaxşı bişirilmişdir. Fraqment qabın boğaz və ağız hissəsinə aiddir. Həm daxildən, həm də xaricdən yaxşı cilalanıb və tipik orta tunc dövrünün qablarını xatırladır. Dulus çarxında hazırlanmışdır. Ağzının diametri 13 sm, divarının qalınlığı 5 mm-dir (*VI tablo*, şək.3). Cənub bölgəsində bu tipli cilalı saxsı qab İranın Gilan vilayətinin şimal-qərbindəki Tüli-Gilan nekropolundan aşkarlanmışdır. M.R.Xələtbəri bu qablari e.ə. I minilliyyətin əvvəllərinə aid edir (12, 76).

Naxışlı küpələr də az sayda olub qalın divarlı, qara, qonur-qırmızı, açıq-qonur və tünd qonur rəngli, əsasən narın qum qatışığılı gildən yaxşı bişirilərək hazırlanmış qabların çiyin fraqmentləridir. Çiyin hissələrində şaquli vəziyyətdə qabartmalardan ibarət relyef naxışlar, üfüqi şəkildə hazırlanmış qabartmanın üzəri çərtmə naxışlarla bəzədilən və digərinin üzərində qabartmalardan ibarət sira ilə üfüqi vəziyyətdə relyefli naxışlar çəkilmiş qablardır. Qablar dulus çarxında hazırlanmışdır (*VII tablo*, şək.1-2; *VIII tablo*). Gövdəsində qabartma relyef naxışlı küpə qalıqlarına son tunc-ilk dəmir dövrü Səfikürk kurqanlarında da rast gəlinmişdir (13, 39). Analoji saxsı küpə nümunələrinə Mil-Qarabağ düzündəki Niftalı kurqanlarında təsadüf edilir. T.Əliyev Niftalı kurqanlarını Xocalı-Gədəbəy mədəniyyətinin son mərhələsinə aid edir (14, 22).

Kasalar əsasən nazik divarlı, açıq-boz, qonur, qara rəngli, narın qum qatışığılı gildən yaxşı bişirilmiş qablara məxsus gövdə fraqmentlərindən ibarətdir. Bikoniq gövdəlidirlər. Dar və sadə formalı ağız kənarına malikdirlər. Bəzilərinin gövdə hissəsində qabartmalardan ibarət relyef naxışlar qalmışdır (*IX tablo*). Bu tipli sadə biçimli kasalar bölgənin həmdövr abidələrindən də məlumdur.

M.R.Xələtbəri İranın Gilan vilayətinin son tunc-erkən dəmir dövrü Vaske və Miyanrud nekropollarından əldə edilmiş analoji qabların əksər qəbir abidələrində tapıldığını qeyd etmişdir (15, 236-237).

1 ədəd qab oturacağı qalın divarlı saxsıya məxsusdur. Boz rəngli gili qum qatışıqlı olub yaxşı bişirilmişdir. Oturacaq hissə nisbətən hündür və yana çıxıntıdır. Fragməntin daxilində və xaricində dulus çarxında firlanmanın izləri müşahidə edilir. Bu oturacaq hissəsinə əsasən qabin nisbətən iri ölçülü olması ehtimal edilir. Divarının qalınlığı 1,7 sm-dir (*II tablo*, şək.4).

Gil altlıq da qırmızı rəngli gildən hazırlanmış qabin hissəsidir. Ehtimal ki, bu əşya qab hazırlamaq üçün nəzərdə tutulan predmet olmuşdur. Qeyri-üzvi qatışıqlı gildən formalasdırılıb. Ağız hissəsi yuxarıya doğru nazikləşir amma gövdə və oturacağı qalındır. Divarının qalınlığı 3 sm-dir.

Qulplar qalın və nazik olmaqla 2 formaya bölünürələr. Qalın qulpların sayı 6 ədəddir və ehtimal ki, bu qulplar nisbətən iri ölçülü saxsı qablara məxsus olmuşdur. Nazik qulplar isə 5 ədəd olub kiçik ölçülü, əsasən də kuzə və ya bardaq tipli saxsı qabların hissəsidir. Təəsüflər olsun ki, bu qulpların məxsus olduğu qablar aşkar edilməmiş və onların daha dəqiq hansı tip qablara məxsusluğu aydın deyildir. Lakin qulpların özünün təsnifatı, forma və ölçü xüsusiyyətləri bəzən onların abidənin dövrü və təyinati barədə mühüm əhəmiyyətə malik olmasına əsas verir (*X tablo*).

1 ədəd diskşəkilli əşya qalın divarlı, qara rəngli, narın qum qatışıqlı gildən yaxşı bişirilmiş hər hansı bir saxsı qabin gövdəsinə məxsus olan fragməndən hazırlanmışdır. Fragməntin yanları yonularaq dairəvi vəziyyətə salınmışdır. İçəri tərəfindən və ortadan deşik açılması işi sona çatdırılmamış və əşya tam hazırlanmamışdır. Diametri 5 sm-dir (*II tablo*, şək.3).

Daş alətlər 1 ədəd dən daşı və 4 ədəd sürtgəclərdən ibarətdir. Dən daşı yasti, enli, qayıqvari formalı dən daşının fragməntidir. Boz rəngli, məsaməli tuf daşından hazırlanmış əmək alətinin yarı hissəsidir. Alətin salamat qalmış uzunluğu 19 sm, eni 12 sm, hündürlüyü 3,5 sm-dir (*XI tablo*, şək.1). Qeyd edək ki, Mərkəzi Qazaxıstanın e.əv. VIII-VI əsrlərə aid Nurken -2 nekropolundakı sakllara məxsus 1 və 2 sayılı dromoslu kurqanların daş örtüyündə sınmış dən daşı hissələri aşkar edilib (16, 48).

Sürtgəclər əsasən sıx tərkibli, hamar çaydaşından düzəldilmiş alətlərdir. Nisbətən uzunsov formaya malikdirlər. İslək hissələri qopmuşdur və istifadə yerləri aydın seçilir (*XI tablo*, şək.2-5). 1 ədəd daş toxası (?) qəhvəyi rəngli qaya-daşından uzunsov formalı daş alət hissəsidir. Pazşəkilli formaya malikdir. Yu-xarı tərəfi enli və çıxıntılı, aşağı tərəfi isə nisbətən ensiz və uclu sonluğa malikdir. Uzunluğu 19,5 sm, eni yuxarıda 9,5 sm, aşağıda isə 5 sm-dir (*inv. №49*).

Daş qutu tipli kurqanlar

Sarıbulaq kurqan çölündə eyni zamanda son tunc - ilk dəmir dövrünün daş qutu nekropolu və daş qutu tipli, ətrafi kromlek düzümlü kurqanlara da təsadüf edilir. Lakin təəsüflər olsun ki, bu qəbir abidələrinin demək olar ki, əksəriyyəti dağidlılmış və qarət edilmişdir. Bu tipli kurqanlar Daşkəsən rayonunun Əmirvar kəndi ərazisində də tədqiq olunmuşdur. Həmin kurqanlar son tunc dövrünə - e.ə. XII-XI əsrlərə aid edilir (17, 43).

Ətrafi kromlex düzümlü və qəbir kamerası daş qutu tipli bir kurqanın strukturunu maraq doğurduğu üçün onun yalnız qəbir kamerasının qazıntısını apardıq. Bu kurqan dəniz səviyyəsindən 1967 m hündürlükdədir. Onun coğrafi yerləşmə koordinatları belədir: N - $37^{\circ} 77' 76,2''$; E - $048^{\circ} 02' 00,3''$. Kurqanın kromlexinin diametri 12 m idi. Mərkəzi qəbir kamerası iri sal daşlardan ibarət olub yaxşı yönələrə qədər formaya salılmışdır (*XII tablo*, şək. 1). Daş qutu qəbirin üst sal daşlarının kənardır onun dağılılığına əsas verirdi. Qəbir kamerası təmizləndikdən sonra içərisindən sadəcə bir ədəd kasa tipli qab (*XII tablo*, şək. 2), və bir neçə ədəd son tunc - ilk dəmir dövrünün saxsı fragmentləri tapıldı. Daş qutunun uzunluğu - 3,7 m, eni 80 sm, dərinliyi 75 sm idi. Qəbirdən tapılan saxsı fragmentləri əsasən boz və qara rəngli, narın qum qatışqlı gildən yaxşı bişirilmiş, səthi zəif cilalı qablara aiddir. Əsasən gövdə hissəsinə aid olduğu üçün onların təyinatını vermək mümkün olmamışdır. Kasa tipli saxsı qab salamatdır. Əldə kobud formalasdırılmışdır. Nazik divarlı, açıq-qonur rəngli, qum qatışqlı gildən zəif bişirilib. Səthi nahamardır və ümumiyyətlə hazırlanması qeyri-simmetrikdir. Sadə bicimli ağız kənarına malikdir. Yastı oturacağı vardır. Ağzının diametri 12 sm, hündürlüyü 7 sm, oturacağının diametri isə 6,8 sm-dir.

Xronoloji çərçivə və müqayisəli təhlil

Daş qutularda dəfnetmə adəti ilk dəfə artıq erkən tunc dövründən meydana gəlir. Sonrakı orta və son tunc dövrlərində, daha sonra isə ilk dəmir dövründə onlar bütün Qafqazda aparıcı dəfn tiplərindən birinə çevrilir. Bu qəbir tipi xüsusən Talış-Muğanda, Azərbaycanın son tunc və ilk dəmir dövrünün Xocalı-Gədəbəy arxeoloji mədəniyyətində, Şimali Qafqazın Koban mədəniyyətində qəbirlərin əsas tipi hesab edilir (18, 131).

Qəbir kamerası daş qutu tipli ətrafi kromlexli kurqanlardan bir qismi də Lənkəran yaxınlığında Divəlona kəndi ərazisində tapılmışdır. Tədqiqatçılar Divəlona tapıntılarını morfoloji təsviri və müqayisəsinə əsasən ilk dəmir dövrünə, təxminən e.ə. IX-VII əsrlərə aid etmişlər. Bu abidələr həm xarakteri, həm də materiallarının xüsusiyəti etibarilə Talış dağları və Muğan düzündəki həm-dövr abidələr arasında sıx əlaqəli hesab edilir (19, 55-56).

Torpaqdan tökülmüş və ətrafi daşla hasarlanan qəbir kamerası daş qutu tipli kurqanlara Daşkəsən rayonunun Xaçbulaq kəndində də rast gəlinmişdir. H.Kəsəmənli bu kurqanları e.ə. XII-XI əsrlərə aid etmişdir (20, 28). Daş qutu tipli kurqanların analoji nümunəsinə Naxçıvan MR Sədərək rayonu ərazisindəki Çapacaq kurqanlarında təsadüf edilir (21, 27).

Ümumiyyətlə, daş örtülü və daş qutu tipli kurqanlar Mərkəzi Zaqafqaziya bölgəsində çox yayılmışdır (22, 34). Bu tipli kurqanlardan bir neçəsi Şimali Qafqaz ərazisində də tədqiq olunmuş və onlar müvafiq olaraq orta tunc dövrünün son mərhələsinə (e.ə. II minilliyyətin sonlarına) aid edilmişdir (23, 42).

Ekspedisiya tədqiqat çərçivəsində Alar kəndinin ətrafindakı Cəlalyurdu, Dərəkeçməz, Şahnişin, Elbəyi yaylaqlarında da axtarışlar aparmış və burada çoxlu sayıda və müxtəlif ölçülü daş örtülü kurqanlar, daş qutu nekropolları aşkar etmişdir. M.Hüseynova həmdövr Xocalı-Gədəbəy mədəniyyətinin daş örtülü kiçik kurqanlarını son tunc dövrünün sonuncu mərhələsinə (e.ə. X-IX əsrlər) aid edir (24, 91). N.Ə.Müseyibli örtüyü kiçik olan kurqanların klassik kurqanlar kateqoriyasına aid olduğunu qeyd etməklə bu kurqanların son tunc döv-

rünün əvvəllərinə aid olmaqla orta tunc dövründən son tunc dövrünə keçidin bəzi əlamətlərini saxladığını yazır (25, 42). V.Cahani İranın şimal-şərqindəki Deyləman vilayətində qazılmış və kamerası daş qutu tipli olan qəbir abidələrini dəmir dövrünün ilk mərhələsinə aid edir və qeyd olunan ərazidə bu qəbir abidələrinin əksəriyyətinin qarət edildiyini yazır (26, 280-281). M.R.Xələtbəri də İranın şimalındakı Təndabin və Mariyan abidələrinə əsasən bu tipli kurqanları e.ə. I minilliyyin ikinci yarısına aid edir və bu abidələri dəmir dövrünün başlangıcı hesab edir (26, 23).

Nəticə

1 №-li Sarıbulaq kurqanında aparılmış arxeoloji qazıntılar bizə aşağıdakı ilkin nəticələrə gəlməyə imkan verir:

1. Kurqan skeletsiz kurqanlar tipinə aiddir və ehtimal ki, boş xatirat qəbiridir. Kurqan aranda vəfat etmiş maldar insana məxsus olmuşdur və bu dəfn abidəsi vəfat etmiş mərhumun xatirəsinə qurulmuşdur.
2. Kurqanın mərkəzi qəbir kamerasında ocaq izləri, istifadə edilmiş qab nümunələri və digər əşyalar dəfn adətinin ritual xarakter daşıdığını deməyə əsas verir.
3. Səxsi məməlatından götürülmüş radiokarbon analizin nəticələri abidəni e.ə. XII-X əsrlərə aid etməyə imkan verir.

Gələcəkdə Sarıbulaq kurqan çölündəki digər kurqanlarda aparılacaq arxeoloji qazıntılar dəfn adətlərinin bəzi məsələlərinin müəyyən ediləcəyinə imkan verəcəkdir.

ƏDƏBİYYAT

1. Quliyev F.E. Azərbaycanda kurqan qəbirlərində at dəfni. Bakı, 2008, 300 s.
2. Aghalarzade A.M. Late Bronze and Iron Age stone box and kurgan graves of southeast region of Azerbaijan. On the basis of materials of Lerik and Yardımlı districts / Abstracts National Congress on Talesh region. Caspian University. Rezvan Shahr 2015, p.217-218.
3. Ağalarzadə A.M. Azərbaycanın cənub-şərq bölgəsinin son tunc-dəmir dövrü daş qutu və kurqan qəbirləri (Lerik və Yardımlı rayonunun materialları əsasında) / Dövlət və din – ictimai fikir toplusu, 2015, №7, s. 71-86.
4. Ağalarzadə A.M. Yardımlı rayonunun Alar kəndi ərazisindəki tunc-ilk dəmir dövrü abidələrində 2017-ci ildə aparılmış arxeoloji qazıntıların nəticələri / A.A.Abbasovun anadan olmasının 80 illiyinə həsr olunmuş “2017-ci ildə Azərbaycanda aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunları” mövzusunda elmi sessiyanın materialları. Bakı, 2017, s. 45-46.
5. Müseyibli N.Ə. Leylatəpə mədəniyyətinin qəbir abidəleri və dəfn adətləri. Bakı, 2014, 140 s.
6. Qasımov P.P. Son tunc dövrü kurqanlarının daş örtüyündə “sakral tullantılar” ənənəsi / A.A.Abbasovun anadan olmasının 80 illiyinə həsr olunmuş “2017-ci ildə Azərbaycanda aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunları” mövzusunda elmi sessiyanın materialları. Bakı, 2017, s. 46-48.
7. Müseyibli N.Ə., Ağalarzadə A.M. Həsənsu kurqanı. Bakı, 2013, 92 s.
8. Qoşqarlı Q.O., Müseyibli N.Ə., Aşurov S.H. Borsunlu kurqanı. Bakı, 2003, 81 s.

9. Махмудов Ф. Культура Юго-Восточного Азербайджана в эпоху бронзы и раннего железа. Баку, 2008, 216 ст.
10. Xəlilov C.Ə. Ağıyazda arxeoloji tədqiqatlar / Azərbaycan Maddi Mədəniyyəti, Bakı, 1987, s. 45-56.
11. Кесаманлы Г.П. Случайные находки из с. Хачбулаг Дашкесанского района / Azərbaycan Maddi Mədəniyyəti, Bakı, 1987, s. 36-44.
12. Khalatbari M.R. Archaeological excavations at Toul-e Gilan / Archaeological investigations in Talesh, Gilan -1. Gilan 2004, p.22-94.
13. Hüseynov M.M., Ağalarzadə A.M. Goranboy arxeoloji ekspedisiyasının apardığı qazıntıların nəticələrinə dair / Azərbaycanda arxeoloji tədqiqatlar 2008. / Bakı, 2008, s. 36-40.
14. Əliyev T.R. Niftalı kurqanları / Azərbaycanda arxeologiya və etnoqrafiya elmlərinin son nəticələrinə həsr olunmuş elmi konfransın materialları. Bakı, 1992, s.21-22.
15. Khalatbari M.R. Excavations at Vaske and Mianrud/ Archaeological investigations in Talesh, Gilan -2. Gilan 2004, 240 p.
16. Qasimov P.P. Son tunc dövrü kurqanlarının daş örtüyündə “sakral tullantılar” ənənəsi / A.A.Abbasovun anadan olmasının 80 illiyinə həsr olunmuş “2017-ci ildə Azərbaycanda aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunları” mövzusunda elmi sessiyanın materialları. Bakı, 2017, s. 46-48.
17. Cəlilov B. və başqaları. Əmirvar kurqanları / A.A.Abbasovun anadan olmasının 80 illiyinə həsr olunmuş “2017-ci ildə Azərbaycanda aparılmış arxeoloji və etnoqrafik tədqiqatların yekunları” mövzusunda elmi sessiyanın materialları. Bakı, 2017, s. 42-43.
18. Гошгарлы Г.О. Типология погребальных памятников Античного периода на территории Азербайджана. Баку, 2012, 248 ст.
19. Mahmudov F.R., Kəsəmənli H.P. Lənkəran yaxınlığında qədim qəbiristan haqqında / Azərbaycan SSR EA-nın Xəbərləri. Tarix, fəlsəfə və hüquq seriyası. Bakı, 1974, s.47-56.
20. Кесаманлы Г.П., Гусейнова М.А. Погребальные памятники сел. Хачбулага исследованные в 1974 / Azərbaycan Maddi Mədəniyyəti, Bakı, 1993, s. 21-28.
21. Müseyibli N.Ə. Qədim Sədərək. Bakı 2003, 104 s.
22. Кореневский С.Н. Раскопки курганов Предкавказья. Москва 2011, 52 ст.
23. Гусейнова М. Из истории Южного Кавказа Ходжалы-Гедабекская культура Азербайджана (XVI-IX вв до н.э.). Баку, 2011, 200 ст.
24. Müseyibli N.Ə. Zəyəmçay nekropolunun qəbir tipləri / Azərbaycan arxeologiyası, 2009. №2, s.37-57.
25. Jahani V. Archaeology of Deilaman. Gilan, Boloor 2014, 290 p.
26. Xələtbəri M.R. Talış. Tehran 1956. 297 səh. (fars dilində).

Anar Mirsamid оглы Агаларзаде

КУРГАНЫ САРЫБУЛАГА

РЕЗЮМЕ


В статье сообщается о курганах Сарыбулага, являющихся курганными памятниками южного региона Азербайджана. Сарыбулагские курганы находятся на яйлагах (кочевье, летнее пастбище) территории села Алар Ярдымлинского района, на высоте 2000 м от уровня моря. Эти погребальные памятники важны с точки зрения изучения погребальных обрядов первобытного общества эпохи поздней бронзы-раннего железа. Посредством этих курганов прослеживается хозяйственная жизнь и быт эпохи.

Anar Mirsamid oglu Aghalarzade

SARIBULAG KURGANS



SUMMARY



The article deals with the Saribulag kurgan monuments of the southern region of Azerbaijan. Saribulag kurgans are located in the plateau in Alar village of Yardimly region, at an altitude of 2000 m above sea level. These grave monuments are important in terms of learning the burial customs of the late Bronze - early Iron Age communities. Through these kurgans, the economic and the daily life of the era are studied.




I tablo. 1 Nəli Sarıbulaq kurqanının örtüyü və kəsiyi


SARIBULAQ KURQANLARI









X table. Saksı qulplar



XI table. 1 – dən daşı; 2-5- sürtgəclər



XII table. Daş qutu tipli kurqan və tapıntısı